

**“Dövlət qeydiyyatına alınmışdır.”**

**Azərbaycan Respublikasının  
Ədliyyə Nazirliyi  
Qeydiyyat № 3203  
23 noyabr 2005-ci il**

**Azərbaycan Respublikası  
ədliyyə nazirinin  
23 noyabr 2005-ci il tarixli,  
22-T nömrəli əmri ilə  
təsdiq edilmişdir**

**Nazir \_\_\_\_\_ Fikrət Məmmədov**

**Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq və xüsusi notariusun köməkçisi təyin olunmaq üçün imtahanın və müsahibələrin keçirilməsi<sup>1</sup>**

## **QAYDASI<sup>2</sup>**

### **1. Ümumi müddəalar**

1.1. Bu Qayda “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq məqsədi ilə şəhadətnamənin (bundan sonra – şəhadətnamə) verilməsi üçün imtahanın və müsahibələrin keçirilməsi, şəhadətnamənin və xüsusi notariusun qeydiyyat vəsiqəsinin (bundan sonra – vəsiqə) verilməsi və xüsusi notariusun köməkçisinin təyin olunması prosedurlarını tənzimləyir. <sup>3</sup>

1.2. *Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajına, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik Azərbaycan Respublikasının vətəndaşı notarius ola bilər.*<sup>4</sup>

1.3. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunan, əvvəllər cinayət törətmiş və buna görə məhkum olunmuş, bəzində notariat fəaliyyəti ilə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə notarius işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxs notarius ola bilməz.

1.4. Dövlət notariusuna “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər də tətbiq edilir.

1.5. *Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirliklərinin (bundan sonra - Nazirlik) notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda və dövlət notariat ofislərində ali hüquq təhsili tələb olunan inzibati vəzifələrdə və ya xüsusi notariusun köməkçisi vəzifəsində 3 ildən az olmayaraq işləyən və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə cavab verən şəxslər, habelə hakimlər şəhadətnamə almaq üçün yalnız notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçməlidirlər.*<sup>5</sup>

1.6. Naxçıvan Muxtar Respublikası ərazisində şəhadətnamənin verilməsi üçün imtahanın və müsahibələrin keçirilməsi, şəhadətnamənin və vəsiqənin verilməsi və xüsusi notariusun

*köməkçisinin təyin olunması* bu Qaydaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. <sup>6</sup>

## **2. İxtisas komissiyası**

2.1. Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən *və xüsusi notariusun köməkçisi olmaq istəyən* şəxs (bundan sonra - şəxs) bilik səviyyəsinin imtahan və müsahibə vasitəsi ilə yoxlanılması, notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibənin keçirilməsi, şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi ilə bağlı məsələlərin həll edilməsi üçün Nazirlik tərəfindən 7 nəfərdən ibarət tərkibdə ixtisas komissiyası yaradılır. <sup>7</sup>

2.2. İxtisas komissiyası daxil olan sənədlərə baxır, namizədlərin siyahısına daxil edilmiş şəxslərdən imtahan qəbul edir, müsahibə keçirir, *icbari təlimin nəticələrini qiymətləndirir*, peşə hazırlığının yoxlanılması üzrə müsahibə keçirir və uğur qazanmış namizədlərə şəhadətnamənin və onların təyinatlarına dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. <sup>8</sup>

2.3. İxtisas komissiyası üzvlərinin səlahiyyət müddəti beş ildir.

İxtisas komissiyasının səlahiyyət müddəti bitmiş üzvləri yenidən bu komissiyanın tərkibinə daxil edilə bilərlər.

2.4. İxtisas komissiyasının səlahiyyətlərinə aid bütün məsələlərin həllində komissiya üzvlərinin hüquqları bərabərdir.

2.5. İxtisas komissiyasının sədri, onun müavini və katibi komissiya üzvləri tərəfindən onların arasından komissiyanın birinci iclasında seçilir.

Komissiyanın iclaslarının keçirilməsi vaxtını komissiyanın sədri müəyyən edir.

2.6. İxtisas komissiyası 15 gün ərzində daxil olmuş sənədləri nəzərdən keçirir, namizədlərin siyahısını tərtib edir, bundan sonra imtahanın və müsahibənin keçirilməsi üçün zəruri məlumatları özündə əks etdirən "Yaddaş kitabçası"nın hər bir namizədə verilməsini təmin edir.

2.7. İxtisas komissiyası imtahanın suallar toplusunu və düzgün cavabların konfidensial siyahısını təsdiq edir.

2.8. İxtisas komissiyası üzvlərinin aşağıdakı hüquqları vardır:

2.8.1. komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;

2.8.2. komissiyanın iclaslarında iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək, suallar vermək;

2.8.3. komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq;

2.8.4. qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək;

2.8.5. qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, yaxud bitərəf qalmaq, qərarla razılaşmadıqda xüsusi rəy vermək;

2.8.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

2.9. İxtisas komissiyası üzvlərinin vəzifələri aşağıdakılardır:

2.9.1. öz fəaliyyətlərində "Notariat haqqında" Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və bu Qaydanı rəhbər tutmaq;

2.9.2. komissiyanın iclaslarını üzrsüz səbəbdən buraxmamaq;

2.9.3. komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;

2.9.4. komissiya üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;

2.9.5. komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək.

2.10. İxtisas komissiyası üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

2.10.1. öz arzusu ilə ixtisas komissiyası üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

2.10.2. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda, habelə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə;

2.10.3. ədliyyə orqanlarında qulluq keçməsinə və ya xüsusi notarius kimi fəaliyyətinə xitam verildikdə;

2.10.4. üzrsüz səbəbdən ardıcıl üç dəfə və ya il ərzində altı dəfə komissiyanın iclaslarında iştirak etmədikdə;

2.10.5. bu Qaydanın 2.9-cu bəndində göstərilən vəzifələri icra etmədikdə;

2.10.6. əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar funksiyalarını yerinə yetirə bilmədikdə;

2.10.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;

2.10.8. vəfat etdikdə.

2.11. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş ixtisas komissiyası üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq təyin edilir.

2.12. İxtisas komissiyasının işi aşağıdakı qaydada təşkil olunur:

2.12.1. ixtisas komissiyasının sədri komissiyanın işini təşkil edir, onun iclaslarına sədrlik edir. İxtisas komissiyasının sədri olmadıqda sədrin səlahiyyətlərini sədr müavini, o olmadıqda isə komissiya üzvlərindən biri həyata keçirir;

2.12.2. ixtisas komissiyasının katibi komissiyanın iclaslarının protokolunu tərtib edir. Komissiyanın katibi olmadıqda iclasların protokolunu komissiya üzvlərindən biri tərtib edir;

2.12.3. ixtisas komissiyasının səlahiyyətinə aid edilmiş məsələlərə komissiyanın iclaslarında baxılır;

2.12.4. ixtisas komissiyasının iclasının tarixi, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiyanın katibi tərəfindən komissiya üzvlərinə qabaqcadan məlumat verilməlidir;

2.12.5. ixtisas komissiyasının iclası onun üzvlərinin azı beşi iştirak etdikdə səlahiyyətlidir;

2.12.6. ixtisas komissiyası müzakirə olunan məsələlər üzrə qərarlar qəbul edir. Qəbul olunmuş qərarlar iclasda iştirak etmiş komissiya üzvləri, iclas protokolları isə komissiyanın sədri və katibi, sədr və ya katib iclasda iştirak etmədikdə onları əvəz etmiş komissiya üzvləri tərəfindən imzalanır;

2.12.7. ixtisas komissiyasının qərarları açıq səsvermə və səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledicidir. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə olunur.

2.13. Namizədin müraciəti əsasında ixtisas komissiyası tərəfindən qəbul edilmiş qərarın surəti üç gün müddətində ona verilir.

~~2.14. Haqqında mənfə qərar çıxarılmış namizədin şəhadətnamə verilməsi barədə təkrar ərizəsi əsasında ondan yenidən imtahan qəbul edilməsinə və müsahibə keçirilməsinə yalnız belə qərar çıxarıldıqdan 1 il sonra notarius vakansiyası olduğu halda yol verilir. <sup>9</sup>~~

2.15. İxtisas komissiyası imtahanın sual kitabçasının, düzgün cavabların siyahısının, cavab kartlarının, digər aidiyyəti olan sənədlərin imtahan keçirildiyi gündən, bal cədvəllərinin isə müsahibələrin keçirildiyi gündən 5 il müddətində saxlanılmasını təmin edir.

Bu müddət başa çatdıqdan sonra ixtisas komissiyası sənədləri Nazirliyə təhvil verir və müvafiq sənədlər notariusun şəxsi işinə əlavə olunur.

### 3. Sənədlərin qəbulu

3.1. Şəhadətnamə (1 nömrəli əlavə) almaq və xüsusi notariusun köməkçisi olmaq istəyən şəxslərin sənədlərinin qəbulu Nazirlik tərəfindən həyata keçirilir. <sup>10</sup>

3.2. Şəhadətnamə almaq istəyən şəxslərin sənədlərinin qəbul edilməsi müddəti Nazirlik tərəfindən müəyyən edilir və bu barədə mətbuatda elan verilir. <sup>11</sup>

3.3. Notariusların, notarius vakansiyalarının və şəhadətnamə almaq üçün icbari təlimə cəlb olunanların sayı Nazirlik tərəfindən müəyyən edilir. <sup>12</sup>

3.4. Şəhadətnamənin alınması üçün şəxs Nazirliyə bu Qayda ilə müəyyən edilmiş formaya uyğun (2 nömrəli əlavə) ərizə təqdim etməlidir. Ərizədə müsahibə və ya peşə hazırlığına dair müsahibə nəticəsində işləmək istədiyi notarius vakansiyası üzrə başqa namizədlərlə müqayisədə daha az keçid balı topladığına görə ona təklif edilən digər vakant notarius vəzifəsi üzrə fəaliyyət göstərə biləcəyinə dair münasibəti qeyd olunur. <sup>13</sup>

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

3.4.1. şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;

3.4.2. kadrlar uçotunun şəxsi vərəqəsi;

3.4.3. tərcümeyi-hal;

3.4.4. ali hüquq təhsili haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq edilmiş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);

3.4.5. hərbi biletin və ya onu əvəz edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsindən həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə müvafiq təsdiqedicə sənəd;

3.4.6. əmək fəaliyyəti ilə məşğul olduqda əmək kitabçasının təsdiq edilmiş surəti (notariat qaydasında və ya kadrlar xidməti tərəfindən);

3.4.7. xidməti xasiyyətnamə (işləyənlər üçün);

3.4.8. fiziki və əqli cəhətdən sağlam olması haqqında Nazirliyin tibb xidmətinin arayışı;

3.4.9. 4x6 sm ölçüdə 2 ədəd və 3x4 sm ölçüdə 2 ədəd rəngli (ağ fonda) fotosəkil;

3.5. Sənədlər onların tamlığı və şəxsin ərizəsində əks olunmuş məlumatlara uyğunluğu müəyyən edildikdən sonra qəbul edilərək Nazirliyin notariat fəaliyyətinin təşkilinə məsul olan qurumunda müvafiq kitabda qeydiyyat alınır.

Natamam və ya bu Qaydaya uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar izah olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər ərizələrin qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim edilə bilər.

3.6. Ərizələrin qəbulu müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər (göstərilən müddət ərzində poçtla göndərilən sənədlər istisna olunmaqla) qəbul edilmir.

3.7. Nazirlik şəxs müraciət etdikdən sonra 1 ay müddətində onun "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olub-olmamasını araşdırır və nəticəsindən asılı olaraq toplanmış sənədləri ixtisas komissiyasına təqdim edir.

3.8. Şəxsin müraciətinə baxılmasının nəticəsi barədə ona, *habelə xüsusi notariusun köməkçisinə münasibətdə isə ona və onun namizədliyini irəli sürmüş xüsusi notarius yazılı qaydada məlumat verilməlidir.*<sup>14</sup>

3.9. Notarius və ya xüsusi notariusun köməkçisi olmaq üçün bu Qaydanın 1.3-cü bəndi ilə müəyyən edilmiş tələblərə uyğun olmayan, habelə bilərəkdən sənədlərdə yanlış məlumatlar göstərmiş və ya zəruri məlumatları tam göstərməmiş namizədlər istənilən mərhələdə kənarlaşdırılır və bu barədə onlara *eləcə də xüsusi notariusun köməkçisinə münasibətdə isə ona və onun namizədliyini irəli sürmüş xüsusi notarius rəsmi cavab verilir.*<sup>15</sup>

3.10. *Namizədliyi irəli sürülmüş xüsusi notariusun köməkçisi olmaq istəyən şəxslərin sənədlərinin qəbul edilməsi müddəti Nazirlik tərəfindən müəyyən edilir və bu barədə notariat ofislərinə məlumat verilir.*<sup>16</sup>

3.11. *Xüsusi notariusun köməkçilərinin sayı Nazirliklə razılaşdırılmaqla xüsusi notariuslar tərəfindən müəyyən edilir.*

3.12. *Namizədliyi irəli sürülmüş xüsusi notariusun köməkçisi olmaq istəyən şəxs Nazirliyə bu Qayda ilə müəyyən edilmiş formaya uyğun (2-1 nömrəli əlavə) ərizə ilə müraciət edir. Ərizə ilə birlikdə təqdim olunmalı sənədlər və onların yoxlanılması bu Qaydanın 3-cü hissəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.*

#### **4. İmtahanın keçirilməsi**

4.1. İmtahan namizədin seçdiyi notarius vakansiyası üzrə əsasən kompüterdən istifadə edilməklə test üsulu ilə keçirilir. Test imtahanı kompüterdən istifadə edilmədən yazılı formada da keçirilə bilər.<sup>17</sup>

İmtahanın keçiriləcəyi yeri və vaxtı ixtisas komissiyası müəyyən edir və bu barədə elan verilir.

İxtisas komissiyası tərəfindən imtahanın təşkilinə və keçirilməsinə məsul olan heyət, onun tərkibi və vəzifələri müəyyən edilir. İmtahanın keçirilməsini təmin etmək məqsədi ilə imtahan rəhbəri və imtahan nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı auditoriya üzrə 2 nəfərdən az olmamalıdır.

4.2. İmtahanın keçirilməsinə digər müvafiq dövlət qurumları cəlb edilə bilər.

Beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri imtahanı müşahidə etməyə dəvət oluna bilərlər.

4.3. Namizədlərin imtahan zalında yerləşdirilməsi prosesi başa çatdıqdan sonra onlar imtahan heyəti tərəfindən imtahanın keçirilməsi qaydaları, namizədlərin hüquq və vəzifələri, habelə müəyyən edilmiş qadağalar haqqında bir daha məlumatlandırılır.

Namizəd imtahanın keçirilmə qaydalarını pozduqda, yəni saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahanın keçirilmə qaydalarına zidd digər hərəkətlərə yol verdikdə bu barədə akt tərtib edilir və həmin namizəd imtahandan kənarlaşdırılır. Müvafiq pozuntular imtahan başa çatdıqdan sonra aşkar edilərsə, pozuntuya yol vermiş namizədin imtahan nəticələri ixtisas komissiyası tərəfindən ləğv edilir.

4.4. Konfidensiallıq təmin edilməklə imtahan suallarını və onların cavablarını ixtisas komissiyası hazırlayır. Bu iş mütəxəssislər cəlb edilə bilər. İxtisas komissiyası tərəfindən təsdiq olunmuş suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 5 dəfə çox olmalıdır.

4.5. İmtahanda namizədlərə 100 sual verilir. Bunlardan 80 sual hüququn müxtəlif sahələrinə və notariat fəaliyyətinə dair qanunvericiliyi əhatə edir. 20 sual isə namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən etmək üçün mövcud suallar toplusundan əlavə seçilir.

4.6. İmtahan suallarının hazırlanması imtahana azı 10 gün qalmış başa çatdırılmalıdır. Suallar toplusuna və düzgün cavabların siyahısına ixtisas komissiyasının qapalı iclasında baxılıb təsdiq edildikdən sonra zərflərə qoyularaq möhürlənməklə xüsusi yerdə saxlanılır.

4.7. İmtahan 3 (üç) saat müddətində fasilə verilmədən keçirilir. Namizəd geri qayıtmamaq şərti ilə istədiyi vaxt imtahan zalını tərk edə bilər.

4.8. İmtahanın qanunvericilik sahəsinə aid olan hər bir sualının düzgün cavabı 1 balla qiymətləndirilir (cəmi 80 mümkün bal).

İmtahanda namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən 20 sualın hər birinin düzgün cavabı 0,5 balla qiymətləndirilir (cəmi 10 mümkün bal).

Səhv cavablar və ya sualın cavabsız qoyulması "0" bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

4.9. İmtahanın yekunlarına görə 55 və ya daha çox bal toplamış namizəd müsahibəyə buraxılır.

4.10. İmtahanın nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona məlum olduğu vaxtdan 5 gün müddətində ixtisas komissiyasına müraciət edə bilər. İxtisas komissiyası aidiyyəti mütəxəssislərlə birlikdə namizədin şikayətini araşdırır və ona müvafiq izah verir.

4.11. Araşdırma nəticəsində namizədin keçid bal topladığı müəyyən edilərsə, ixtisas komissiyası onun müsahibəyə buraxılması məsələsini həll edir.

4.12. İmtahan kompüterdən istifadə edilməklə aşağıdakı qaydada keçirilir:

4.12.1. Namizəd imtahanın başlanmasına azı 1 saat qalmış imtahan verəcəyi binanın qarşısına gəlməlidir. O, şəxsiyyət vəsiqəsini təqdim etməklə qeydiyyatdan keçir və imtahan zalında ixtisas komissiyası tərəfindən müəyyən edilmiş qaydada yerləşdirilir.

4.12.2. İmtahandan əvvəl, yaxud imtahan keçirilən gün ixtisas komissiyasının müəyyən etdiyi mütəxəssis (mütəxəssislər) tərəfindən imtahanda istifadə edilməsi üçün suallar toplusundan xüsusi proqram vasitəsi ilə bu Qaydanın 4.5-ci bəndində nəzərdə tutulmuş suallar seçilir.

4.12.3. Namizəd suallara kompüterdə yerləşdirilmiş xüsusi proqram təminatı vasitəsi ilə cavab verir. İmtahanın başlanması vaxtı sualların monitora görüldüyü andan hesablanır.

4.12.4. İmtahan zamanı kompüterdə baş verən texniki qüsurlar və nasazlıqlara görə bu Qaydanın 4.12.2-ci bəndində göstərilən mütəxəssis (mütəxəssislər) bilavasitə məsuliyyət daşıyır.

4.12.5. Texniki səbəblərdən imtahanın davam etdirilməsi mümkün olmadıqda ixtisas komissiyası tərəfindən müəyyən edilmiş vaxtda imtahanın yenidən keçirilməsi barədə namizədə məlumat verilir.

4.12.6. Namizədin suallara verdiyi cavabların nəticəsi həmin vaxt onun istifadəsində olan monitora görünür.

4.12.7. İmtahanın nəticələri barədə məlumat imtahan başa çatdıqdan sonra 1 saat ərzində bu Qaydanın 4.12.2-ci bəndində göstərilən mütəxəssis (mütəxəssislər) tərəfindən ixtisas komissiyasına rəsmi qaydada təqdim olunur.

4.13. İmtahan kompüterdən istifadə edilmədən aşağıdakı qaydada keçirilir:

4.13.1. İmtahana 2 gün qalmış hər bir namizədə "İmtahana buraxılış vərəqəsi" verilir. Bu sənədə namizədin fotosəkli yapışdırılır. "İmtahana buraxılış vərəqəsi"ndə, habelə namizədin şəxsi kodu, imtahan keçirilən tarix, saat, ünvan, auditoriya, auditoriyadakı sıra və yer nömrəsi göstərilir.

4.13.2. İmtahanın keçiriləcəyi barədə elanda "İmtahana buraxılış vərəqəsi"nin (3 nömrəli əlavə) veriləcəyi tarixə dair məlumat verilməlidir.

4.13.3. İmtahana buraxılmış hər bir namizədə şəxsi kod verilir. Şəxsi kod rəqəmlə ifadə olunur və anonimliyin qorunmasına xidmət edir.

4.13.4. İmtahanda yalnız şəxsi koddan istifadə olunur. "İmtahana buraxılış vərəqəsi"nə namizədin adının, soyadının və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş namizəd imtahandan kənarlaşdırılır.

4.13.5. Namizəd imtahanın başlanmasına azı 1 saat qalmış binanın qarşısına gəlməli və şəxsiyyət vəsiqəsi ilə yanaşı "İmtahana buraxılış vərəqəsi"ni də mütləq imtahana gətirməlidir. Göstərilən sənədlərin biri olmadıqda, namizəd imtahana buraxılmır. "İmtahana buraxılış vərəqəsi"ni itirmiş və ya onda düzəliş etmiş namizəd imtahana buraxılmır və həmin namizədə yeni "İmtahana buraxılış vərəqəsi" verilmir.

4.13.6. Namizəd imtahan verəcəyi binanın girişində "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mühafizə işçisinə təqdim edib binaya daxil olmalı və "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən auditoriyada öz yerini tutmalıdır. Hər masa arxasında bir namizəd əyləşir.

4.13.7. İxtisas komissiyası konfidensiallıq və obyektivlik təmin edilməklə sual vərəqəsinə daxil edilməsi üçün imtahana 2 gün qalmış, imtahan vahid auditoriyada keçirildikdə isə texniki imkanlar yol verdikdə həmin gün namizədlərin iştirakı ilə suallar toplusundan bu Qaydanın 4.5-ci bəndində nəzərdə tutulmuş sualları seçir.



4.13.8. İmtahanda istifadə olunacaq suallar namizədlərin sayına uyğun olaraq sual kitabçası şəklində çoxaldılır, ayrıca zərflərə qoyulur, zərflərin üzərində qeydlər edilir, möhürlənir və xüsusi yerdə saxlanılır.

4.13.9. İmtahana bir saat qalmış sual kitabçalarının namizədlərə paylanması üçün zərflər imtahan rəhbərinə verilir. Namizədlər auditoriyalarda öz yerlərini tutduqdan sonra imtahanın başlanmasına 15 dəqiqə qalmış imtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartı (4 nömrəli əlavə) zərfinin möhürünü açır, cavab kartını namizədlərə paylayır və onların doldurulması qaydalarını izah edir.

4.13.10. Cavab kartlarından sonra namizədlərə sual kitabçaları paylanır. Sual kitabçasının bir neçə variantı olduqda kitabça namizədlərə növbəlilik qaydasında müxtəlif variantlarda paylanır.

4.13.11. İmtahanın başlanması vaxtı sual kitabçası paylanıb qurtardığı andan hesablanır.

4.13.12. İmtahan başladıqdan sonra imtahan zalını tərk edən namizəd "İmtahana buraxılış vəərəqəsi"ni və cavab kartını imtahan nəzarətçilərinə təhvil verməlidir.

4.13.13. Cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Cavab kartı onu doldurmuş namizəd tərəfindən imzalanır.

4.13.14. İmtahan qurtardıqdan sonra namizəd "İmtahana buraxılış vəərəqəsi"ni və cavab kartını imtahan nəzarətçilərinə təhvil verib auditoriyanı tərk edir.

4.13.15. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Protokolda neçə namizədə sual kitabçasının və cavab kartının verilməsi, neçə namizədə işə verilməməsi qeyd olunmalıdır. Protokol nəzarətçilər və iki namizəd tərəfindən imzalanır. Protokol və cavab kartları zərflə qoyulur, möhürlənir, imtahanın rəhbərinə verilir. İmtahan rəhbəri möhürlənmiş zərfləri aidiyyəti üzrə təqdim edir.

4.14. Cavab kartlarının yoxlanılması aşağıdakı qaydada həyata keçirilir:

4.14.1. Cavab kartlarının yoxlanılması və balların hesablanması müvafiq mütəxəssislər tərəfindən Elektron Hesablama Maşını vasitəsilə avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Möhürlənmiş cavab kartları ilə yanaşı, imtahan suallarına düzgün cavabların siyahısı cəlb edilmiş mütəxəssislərə təqdim edilir.

4.14.2. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır.

4.14.3. Cavab kartlarının yoxlanılması qurtardıqdan sonra imtahanın nəticələri ixtisas komissiyasının sədrinə təqdim edilir.

Nəticələr namizədlərə qısa müddətdə elan olunur. ~~Hər namizədə onun xahişi ilə topladığı ballara dair ixtisas komissiyası tərəfindən arayış verilir.~~ <sup>18</sup>

4.14.4. İmtahanın yekunlarına görə bu Qaydanın 4.9-cu bəndində göstərilən balı toplamış namizəd müsahibəyə buraxılır.

4.15. *Xüsusi notariusun köməkçisi olmaq istəyən şəxslərlə imtahanın keçirilməsi bu Qaydanın 4-cü hissəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.* <sup>19</sup>

## 5. Müsahibənin keçirilməsi



5.1. Müsahibənin keçirildiyi tarix ixtisas komissiyası tərəfindən müəyyən edilir və bu barədə elan verilir.

5.2. Müsahibədə hüquq sahəsinə aid, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına və digər normativ hüquqi aktlarına dair, habelə namizədlərin ümumi dünyagörüşünü müəyyən edən suallar verilir.

5.3. Müsahibə hər bir namizədlə fərdi qaydada söhbət formasında 30 dəqiqəyədək aparılır. Müsahibə zamanı hər namizədə 5 sual verilir.

5.4. Namizədə verilən suallar bal cədvəlinə (5 nömrəli əlavə) yazılır. Bal cədvəlində müsahibənin sonunda komissiya üzvləri tərəfindən imza edilir.

5.5. Namizədin verdiyi hər cavab ixtisas komissiyasının hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra Komissiya üzvlərinin verdiyi qiymətlər toplanaraq müsahibədə iştirak edən Komissiya üzvlərinin sayına bölünür.

Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.

5.6. Müsahibədən 15 (on beş) və daha çox bal toplamış namizədlərin sayı elan edilmiş notarius vakansiyalarının sayından çox olduqda, ərizəsində göstərilən notarius vakansiyası üzrə ən yüksək bal toplamış namizəd icbari təlimə buraxılır. Digər namizədlər sırasından isə ardıcılıqla daha çox keçid balı toplayanlara ərizələrində qeyd etdikləri təqdirdə boş qalan başqa notarius vakansiyası üzrə icbari təlimə göndərilməsi təklif olunur.

Təklifi qəbul etməyənlər, habelə qalan digər namizədlər müsahibədən keçməmiş sayılırlar.<sup>20</sup>

5.7. Toplanmış balların miqdarı eyni olduqda, ardıcıl olaraq hüquq elmi üzrə dərəcəsi olanlara və hüquq fəaliyyəti sahəsində daha təcrübəliyə üstünlük verilir.

5.8. Müsahibə başa çatdıqdan sonra ixtisas komissiyası icbari təlimə buraxılan namizədlərin siyahısını tərtib edir və müvafiq təqdimatla Nazirliyə müraciət edir.

5.9. *Xüsusi notariusun köməkçisi olmaq istəyən şəxslərlə müsahibənin keçirildiyi tarix ixtisas komissiyası tərəfindən müəyyən edilir və bu barədə namizədlərə məlumat verilir. Müsahibə bu Qaydanın 5.1-5.5-ci bəndlərinə uyğun olaraq həyata keçirilir.*<sup>21</sup>

5.10. *Müsahibədən uğur qazanmış xüsusi notariusun köməkçisi olmaq istəyən şəxslər Ədliyyə Akademiyasında təşkil olunan təlimə cəlb olunurlar.*

5.11. *Təlimdən sonra şəxslər namizədliyi irəli sürülmüş xüsusi notarius tərəfindən işə qəbul edilirlər.*

## **6. Notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibənin keçirilməsi**

6.1. *Nazirliyin notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda və dövlət notariat ofislərində ali hüquq təhsili tələb olunan inzibati vəzifələrdə və ya xüsusi notariusun köməkçisi vəzifəsində 3 ildən az olmayaraq işləyən və "Notariat haqqında" Qanunun tələblərinə cavab verən şəxslər, habelə hakimlər şəhadətnamə almaq üçün yalnız notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçməlidirlər.*<sup>22</sup>

6.2. İxtisas komissiyası peşə hazırlığına dair müsahibənin keçirilməsinin tarixi və yeri barədə elan verir.

6.3. Müsahibə hər bir namizədlə fərdi şəkildə 30 dəqiqəyədək aparılır.

6.4. Müsahibə zamanı namizədə notariat fəaliyyəti üzrə peşə hazırlığına dair 5 sual verilir.

6.5. Verilən suallar və namizədin cavabları bu Qaydanın 5.4-cü bəndində nəzərdə tutulmuş şəkildə sənədləşdirilir.

6.6. Namizədin verdiyi hər cavab bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulmuş şəkildə qiymətləndirilir.

Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.

6.7. Müsahibədən 15 (on beş) və daha çox bal toplamış namizədlərin sayı elan edilmiş notarius vakansiyalarının sayından çox olduqda, ərizəsində göstərilən notarius vakansiyası üzrə ən yüksək bal toplamış namizəd müsahibədən keçmiş hesab olunur. Digər namizədlər sırasından isə ardıcılıqla daha çox keçid balı toplayanlara ərizələrində qeyd etdikləri təqdirdə boş qalan başqa notarius vəzifəsi təklif olunur.

Təklifi qəbul etməyənlər, habelə qalan digər namizədlər müsahibədən keçməmiş sayılırlar.<sup>23</sup>

6.8. Topladığı balın miqdarına görə həmin sayə daxil olmayan namizədlər müsahibədən keçməmiş sayılırlar.<sup>24</sup>

6.9. Peşə hazırlığının yoxlanılması üzrə müsahibə başa çatdıqdan sonra onun nəticələri nəzərə alınmaqla, şəhadətnamənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul olunur.

6.10. Toplanmış balların miqdarı eyni olduqda bu Qaydanın 5.7-ci bəndi tətbiq olunur.

6.11. Şəhadətnamənin verilməsi barədə qəbul edilmiş qərar Nazirliyə təqdim olunur.

## 7. Şəhadətnamənin verilməsi

7.1. Namizədlərin bilik səviyyəsi imtahan və müsahibə vasitəsilə yoxlanıldıqdan sonra onlar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar. İcbari təlim dövründə namizədlərə notariat sahəsinə aid nəzəri biliklər tədris olunur. Bundan sonra onlar notariat fəaliyyəti üzrə təcrübə keçirlər. Nəzəri biliklərin tədris olunması və təcrübə müddətləri Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.

İcbari təlimin yekunları üzrə bu Qaydanın 6.1-6.7-ci bəndləri ilə müəyyən olunmuş qaydada ixtisas komissiyası tərəfindən Ədliyyə Akademiyasının mütəxəssislərinin iştirakı ilə qiymətləndirmə aparılır. Qiymətləndirmənin nəticəsindən asılı olaraq ixtisas komissiyası şəhadətnamənin və təyinatlara dair təkliflərin verilməsi və ya şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.<sup>25</sup>

İxtisas komissiyasının qərarı ilə razılaşmayan namizədlər Azərbaycan Respublikasının ədliyyə nazirinə şikayət edə bilirlər. Şikayətə baxılmasının nəticəsi barədə namizədə yazılı cavab verilir. Şikayətə baxılmasının nəticəsi ilə razılaşmayan namizəd məhkəməyə müraciət edə bilər.

7.2. Namizəd tərəfindən dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edildikdən sonra Nazirlik 10 gün ərzində ona beş il müddətinə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verir. Şəhadətnamə Nazirliyin notariat fəaliyyətinin təşkilinə məsul olan qurumunda müvafiq kitabda qeydiyyatına alınır (6 nömrəli əlavə).

7.3. Notariat fəaliyyətini davam etdirmək istəyən notarius şəhadətnamənin müddətinin qurtarmasına üç ay qalmış Nazirliyə ərizə (7 nömrəli əlavə) ilə müraciət edir (ərizə Nazirliyin notariat fəaliyyətinin təşkilinə məsul olan qurumunda müvafiq kitabda qeydiyyatata alınır) və bununla bağlı onun fəaliyyəti qiymətləndirilir.

Fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır. Notarius şəhadətnaməsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödəməlidir.

7.4. Şəhadətnamənin müddətinin uzadılması Nazirliyin notariat fəaliyyətinin təşkilinə məsul olan qurumunda müvafiq kitabda qeydiyyatata alınır (6 nömrəli əlavə). Əvvəlki şəhadətnamə notariusun şəxsi işində saxlanılır.

## 8. Vəsiqənin verilməsi

8.1. *Notariat fəaliyyətinin həyata keçirilməsi üçün şəhadətnamə almış və icbari sığorta müqaviləsini bağlamış şəxs Nazirlik tərəfindən xüsusi notarius təyin edilir və ona qeydiyyat vəsiqəsi (8 nömrəli əlavə) verilir.*<sup>26</sup>

8.2. Xüsusi qaydada fəaliyyət göstərmək istəyən notarius fəaliyyət göstərəcəyi yeri razılaşdırmaq və vəsiqə almaq üçün Nazirliyə ərizə (9 nömrəli əlavə) ilə müraciət edir (ərizə Nazirliyin notariat fəaliyyətinin təşkilinə məsul olan qurumunda müvafiq kitabda qeydiyyatata alınır). Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

- şəhadətnamənin surəti;
- notariusun məsuliyyətinin sığortalanmasına dair müqavilənin surəti və ya sığorta girovunun ödənilməsi haqqında sənəd;
- fəaliyyət göstərmək istədiyi yerin ona məxsus olmasını və ya onun tərəfindən icarəyə götürülməsini təsdiq edən sənəd.

8.3. Ərizə təqdim olunduğu gündən sonra 10 gün ərzində baxılaraq notarius şəhadətnaməsinin qüvvədə olduğu müddətə vəsiqə verilir ~~və ya bundan imtina edilir.~~<sup>27</sup>

~~Vəsiqənin verilməsindən imtina olunmasından məhkəməyə şikayət verilə bilər.~~

8.4. Xüsusi notariusun fəaliyyət göstərdiyi yer dəyişdikdə ona yeni vəsiqə verilir. Bunun üçün o, Nazirliyə yeni yerin razılaşdırılması və vəsiqənin verilməsi üçün ərizə (10 nömrəli əlavə) təqdim edir (ərizə Nazirliyin notariat fəaliyyətinin təşkilinə məsul olan qurumunda müvafiq kitabda qeydiyyatata alınır). Ərizəyə xüsusi notariusun fəaliyyət göstərəcəyi yeni yerin ona məxsus olmasını və ya onun tərəfindən icarəyə götürülməsini təsdiq edən sənəd əlavə olunur.

8.5. Vəsiqələr Nazirliyin notariat fəaliyyətinin təşkilinə məsul olan qurumunda müvafiq kitabda (11 nömrəli əlavə) qeydiyyatata alınır. Əvvəlki vəsiqə xüsusi notariusun şəxsi işində saxlanılır.

8.6. *Şəhadətnaməsi ləğv edilmiş notariusun notariat fəaliyyətinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xitam verilir. Fəaliyyətinə xitam verilmiş xüsusi notariusun qeydiyyat vəsiqəsi ləğv edilir.*<sup>28</sup>

“Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə  
şəhadətnamə almaq üçün imtahanın və  
müsaibələrin keçirilməsi Qaydası”na  
1 nömrəli əlavə

Azərbaycan Respublikasının  
Ədliyyə Nazirliyi

Notariusun şəhadətnaməsi

№ \_\_\_\_\_

Vətəndaş \_\_\_\_\_

\_\_\_\_\_

(soyadı, adı, atasının adı)

notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq hüququna malikdir.

Şəhadətnamə beş il müddətində qüvvədədir.

Verildiği tarix “ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20\_\_\_\_ il

Azərbaycan Respublikasının  
ədliyyə naziri

\_\_\_\_\_

(adı və soyadı)

M.Y.

“Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə  
şəhadətnamə almaq üçün imtahanın və  
müsaibələrin keçirilməsi Qaydası”na  
2 nömrəli əlavə<sup>29</sup>

Azərbaycan Respublikasının  
Ədliyyə Nazirliyinə

\_\_\_\_\_ yaşayan  
\_\_\_\_\_  
\_\_\_\_\_ tərəfindən

Ərizə

Mən \_\_\_\_\_ kimi notariat fəaliyyəti ilə peşəkarcasına  
(dövlət notariusu və ya xüsusi notarius)

məşğul olmaq istəyirəm.\*

Bununla əlaqədar qanunvericiliklə müəyyən edilmiş prosedurlar çərçivəsində müvafiq şəhadətnamə almaq məqsədi ilə sənədlərimi qəbul etməyinizi xahiş edirəm.

Bildirirəm ki, ikili vətəndaşlığım, digər dövlətlər qarşısında öhdəliklərim, barəmdə bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında istintaq orqanı və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı yoxdur, din xadimi deyiləm, vəzifəmin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuma görə işdən azad edilməmişəm, əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olmamışam, barəmdə notariat fəaliyyəti ilə məşğul olmağımın məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarı çıxarılmayıb, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmamışam.

**İmza:** \_\_\_\_\_  
(soyadı və inisialları)

“ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_\_

İmtahan notarius vakansiyaları üzrə kompüter vasitəsilə keçirildikdə namizəd bu cümlənin əvəzinə aşağıdakı cümlələri yazmalıdır:

Mən \_\_\_\_\_ notariat ofisində \_\_\_\_\_  
(notariat ofisinin adı) (dövlət notariusu və ya xüsusi notarius)

kimi notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyirəm.

Müsaibə və ya peşə hazırlığına dair müsaibə nəticəsində başqa namizədlərlə müqayisədə daha az keçid balı topladığıma görə həmin notarius vakansiyasına təyinatım mümkün olmadıqda, təklif olunacağı təqdirdə digər notarius vakansiyası üzrə fəaliyyət \_\_\_\_\_  
(göstərə bilərəm və ya göstərməyə razı deyiləm)

*“Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq və xüsusi notariusun köməkçisinin təyin olunması üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na  
2-1 nömrəli əlavə<sup>31</sup>*

*Azərbaycan Respublikasının  
Ədliyyə Nazirliyinə*

\_\_\_\_\_ yaşayan

\_\_\_\_\_ tərəfindən

*Ərizə*

Mən \_\_\_\_\_ notariat ofisində

*(notariat ofisinin adı)*

\_\_\_\_\_ kimi fəaliyyət göstərmək istəyirəm.

*(xüsusi notariusun köməkçisi)*

*Bununla əlaqədar qanunvericiliklə müəyyən edilmiş prosedurlar çərçivəsində müvafiq sənədlərimi qəbul etməyinizi xahiş edirəm.*

*Bildirirəm ki, ikili vətəndaşlığım, digər dövlətlər qarşısında öhdəliklərim, barəmdə bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında istintaq orqanı və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı yoxdur, din xadimi deyiləm, vəzifəmin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuma görə işdən azad edilməmişəm, əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmamışam, barəmdə notariat fəaliyyəti ilə məşğul olmağımın məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarı çıxarılmayıb, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmamışam.*

İmza: \_\_\_\_\_

*(imza)*


\_\_\_\_\_

*(soyadı və inisialları)*

\_\_\_\_\_ " \_\_\_\_\_ 20 \_\_\_\_\_ il

“Notariat fəaliyyəti ilə məşğul olmaq  
məqsədi ilə şəhadətnamə almaq üçün  
imtahanın və müsahibələrin keçirilməsi  
Qaydası”na  
3 nömrəli əlavə

İmtahana buraxılış vərəqəsi

|   |   |
|---|---|
| <u>Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi</u>   |   |
|  <p>FOTO<br/>(3x4)</p>                                       | Notariat fəaliyyəti ilə məşğul olmaq<br>məqsədi ilə şəhadətnamə almaq üçün<br>imtahana buraxılış vərəqəsi     |
| Möhür yeri  | Şəxsi kod: _____<br>İmtahan “ _____ ” _____ 20 ____ il tarixdə saat _____-da<br>_____ ünvanda keçiriləcəkdir. |
| Mərtəbə: _____ Auditoriyanın nömrəsi: _____ Sıra: _____ Yer: _____<br>“Cavab kartı” və “İmtahana buraxılış vərəqəsi”ni təhvil alan nəzarətçi: |   |
| _____   | _____   |
| (imza)  | (soyadı, adı)   |



“Notariat fəaliyyəti ilə məşğul olmaq  
məqsədi ilə şəhadətnamə almaq üçün  
imtahanın və müsahibələrin keçirilməsi  
Qaydası”na  
4 nömrəli əlavə

Cavab kartı

① Şəxsi kod

**BƏYANNAMƏ**

Həqiqətən bu bənddə şəxsi kodu göstərilən şəxs olduğumu öz imzamlı təsdiq edirəm. Əks təqdirdə qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti daşıyacağam.

İmtahan zamanı cavabları köçürməyəcəyimə və başqalarına ötürməyəcəyimə, habelə müəyyən edilmiş digər qaydalara əməl edəcəyimə söz verirəm.

\_\_\_\_\_  
(imza)

② Şəxsi kodunuzun hər bir rəqəmini damalara yazın. Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi tapıb onun yerləşdiyi damanı qaralayın

|   |   |   |   |
|---|---|---|---|
|   |   |   |   |
| 1 | 1 | 1 | 1 |
| 2 | 2 | 2 | 2 |
| 3 | 3 | 3 | 3 |
| 4 | 4 | 4 | 4 |
| 5 | 5 | 5 | 5 |
| 6 | 6 | 6 | 6 |
| 7 | 7 | 7 | 7 |
| 8 | 8 | 8 | 8 |
| 9 | 9 | 9 | 9 |
| 0 | 0 | 0 | 0 |

③ İmtahan nəzarətçisinin diqqətini!

İmtahanda iştirak etməyən şəxslərin cavab kartında bu damanı qaralayın ○

Sıra

Yer

**DIQQƏT**

Dairənin düzgün qaralanması nümunəsi ●

**CAVABLAR**

- |    |           |     |           |
|----|-----------|-----|-----------|
| 1  | (A B C D) | 51  | (A B C D) |
| 2  | (A B C D) | 52  | (A B C D) |
| 3  | (A B C D) | 53  | (A B C D) |
| 4  | (A B C D) | 54  | (A B C D) |
| 5  | (A B C D) | 55  | (A B C D) |
| 6  | (A B C D) | 56  | (A B C D) |
| 7  | (A B C D) | 57  | (A B C D) |
| 8  | (A B C D) | 58  | (A B C D) |
| 9  | (A B C D) | 59  | (A B C D) |
| 10 | (A B C D) | 60  | (A B C D) |
| 11 | (A B C D) | 61  | (A B C D) |
| 12 | (A B C D) | 62  | (A B C D) |
| 13 | (A B C D) | 63  | (A B C D) |
| 14 | (A B C D) | 64  | (A B C D) |
| 15 | (A B C D) | 65  | (A B C D) |
| 16 | (A B C D) | 66  | (A B C D) |
| 17 | (A B C D) | 67  | (A B C D) |
| 18 | (A B C D) | 68  | (A B C D) |
| 19 | (A B C D) | 69  | (A B C D) |
| 20 | (A B C D) | 70  | (A B C D) |
| 21 | (A B C D) | 71  | (A B C D) |
| 22 | (A B C D) | 72  | (A B C D) |
| 23 | (A B C D) | 73  | (A B C D) |
| 24 | (A B C D) | 74  | (A B C D) |
| 25 | (A B C D) | 75  | (A B C D) |
| 26 | (A B C D) | 76  | (A B C D) |
| 27 | (A B C D) | 77  | (A B C D) |
| 28 | (A B C D) | 78  | (A B C D) |
| 29 | (A B C D) | 79  | (A B C D) |
| 30 | (A B C D) | 80  | (A B C D) |
| 31 | (A B C D) | 81  | (A B C D) |
| 32 | (A B C D) | 82  | (A B C D) |
| 33 | (A B C D) | 83  | (A B C D) |
| 34 | (A B C D) | 84  | (A B C D) |
| 35 | (A B C D) | 85  | (A B C D) |
| 36 | (A B C D) | 86  | (A B C D) |
| 37 | (A B C D) | 87  | (A B C D) |
| 38 | (A B C D) | 88  | (A B C D) |
| 39 | (A B C D) | 89  | (A B C D) |
| 40 | (A B C D) | 90  | (A B C D) |
| 41 | (A B C D) | 91  | (A B C D) |
| 42 | (A B C D) | 92  | (A B C D) |
| 43 | (A B C D) | 93  | (A B C D) |
| 44 | (A B C D) | 94  | (A B C D) |
| 45 | (A B C D) | 95  | (A B C D) |
| 46 | (A B C D) | 96  | (A B C D) |
| 47 | (A B C D) | 97  | (A B C D) |
| 48 | (A B C D) | 98  | (A B C D) |
| 49 | (A B C D) | 99  | (A B C D) |
| 50 | (A B C D) | 100 | (A B C D) |



“Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə  
şəhadətnamə almaq üçün imtahanın və  
müsaibələrin keçirilməsi Qaydası”na  
5 nömrəli əlavə

---

\_\_\_\_barədə  
(soyadı, adı, atasının adı)

Bal cədvəli

| Sualın<br>№-si | Sualın məzmunu | Qiymətləndirmənin<br>nəticələri |
|----------------|----------------|---------------------------------|
| 1              | 2              | 3                               |

İxtisas komissiyasının sədri:

---

İxtisas komissiyasının üzvləri:

- |          |          |
|----------|----------|
| 1. _____ | 4. _____ |
| 2. _____ | 5. _____ |
| 3. _____ | 6. _____ |

“Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi  
ilə şəhadətnamə almaq üçün imtahanın və  
müsaibələrin keçirilməsi Qaydası”na  
6 nömrəli əlavə

Notariusların şəhadətnamələrinin  
qeydiyyat kitabı

| Sıra<br>№-si | Şəhadətnamənin<br>nömrəsi | Şəhadətnamə verilən şəxsin<br>soyadı, adı, atasının adı |
|--------------|---------------------------|---|
| 1            | 2                         | 3   |
|              |                           |   |
|              |                           |   |
|              |                           |   |
|              |                           |   |
|              |                           |   |

(davamı)

| Şəhadətnamə<br>verilən şəxsin<br>yaşadığı ünvan | Şəhadətnamənin<br>verildiyi tarix | Şəhadətnamənin<br>alınmasına dair imza | Şəhadətnamənin<br>müddətinin<br>uzadılmasına dair<br>qeyd |
|---|-----------------------------------|--|---|
| 4   | 5                                 | 6                                      | 7   |
|   |                                   |  |   |
|   |                                   |  |   |
|   |                                   |  |   |
|   |                                   |  |   |

“Notariat fəaliyyəti ilə məşğul olmaq  
məqsədi ilə şəhadətnamə almaq üçün  
imtahanın və müsahibələrin keçirilməsi  
Qaydası”na  
7 nömrəli əlavə

**Azərbaycan Respublikasının  
Ədliyyə Nazirliyinə**

\_\_\_\_\_ yaşayan

\_\_\_\_\_ tərəfindən

**Ə R İ Z Ə**

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa və “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na uyğun olaraq notariat fəaliyyətimi davam etdirmək üçün mənə “\_\_\_” \_\_\_\_\_ 20\_\_-c\_\_ il tarixdə beş il müddətinə verdiyiniz \_\_\_\_\_ nömrəli şəhadətnamənin müddətini daha beş ilə uzatmağınızı xahiş edirəm.

İmza: \_\_\_\_\_  
(imza)

\_\_\_\_\_ (soyadı və inisialları)

“ \_\_\_ ” \_\_\_\_\_ 20\_\_-c\_\_ il

“Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə  
şəhadətnamə almaq üçün imtahanın və  
müsaibələrin keçirilməsi Qaydası”na  
8 nömrəli əlavə

Azərbaycan Respublikasının  
Ədliyyə Nazirliyi

Xüsusi notariusun qeydiyyat vəsiqəsi

№ \_\_\_\_\_

\_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

\_\_\_\_\_  
(fəaliyyət göstərdiyi inzibati ərazi)

\_\_\_\_\_  
(iş yerinin ünvanı)

xüsusi qaydada notariat fəaliyyətini həyata keçirmək üçün qeydə alınmışdır.

Vəsiqə “ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20\_\_\_\_ ilədək qüvvədədir.

Verildiyi tarix “ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20\_\_\_\_ il

Azərbaycan Respublikasının  
ədliyyə naziri

\_\_\_\_\_  
(adı və soyadı)

M.Y.

“Notariat fəaliyyəti ilə məşğul olmaq  
məqsədi ilə şəhadətnamə almaq üçün  
imtahanın və müsahibələrin keçirilməsi  
Qaydası”na  
9 nömrəli əlavə

Azərbaycan Respublikasının  
Ədliyyə Nazirliyinə

\_\_\_\_\_ yaşayan  
\_\_\_\_\_  
\_\_\_\_\_ tərəfindən

Ərizə

“Notariusun şəhadətnaməsi”ni almağımla əlaqədar \_\_\_\_\_ rayonu  
ərazisində \_\_\_\_\_ ünvanda xüsusi qaydada  
notariat fəaliyyətini həyata keçirməyimə razılığınız olduğu təqdirdə mənə “Xüsusi  
notariusun qeydiyyat vəsiqəsi”ni verməyinizi xahiş edirəm.

Qoşma:

1. şəhadətnamənin surəti
2. notariusun məsuliyyətinin sığortalanmasına dair sənəd
3. xüsusi notarius kimi fəaliyyət göstərəcəyi Ədliyyə Nazirliyi ilə razılaşdırılmış yer  
barədə sənəd

İmza: \_\_\_\_\_  
(imza) (soyadı və inisialları)

“ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_\_ il



“Notariat fəaliyyəti ilə məşğul olmaq  
məqsədi ilə şəhadətnamə almaq üçün  
imtahanın və müsahibələrin keçirilməsi  
Qaydası”na  
10 nömrəli əlavə

Azərbaycan Respublikasının  
Ədliyyə Nazirliyinə

\_\_\_\_\_  
\_\_\_\_\_  
\_\_\_\_\_ yaşayan  
\_\_\_\_\_  
\_\_\_\_\_ tərəfindən

Ərizə

Bildirirəm ki, mən “ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_ il tarixli \_\_\_\_\_ nömrəli “Xüsusi notariusun qeydiyyat vəsiqəsi”nə əsasən \_\_\_\_\_ rayonu ərazisində \_\_\_\_\_ ünvanda xüsusi qaydada notariat fəaliyyətini həyata keçirirəm.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa və “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na uyğun olaraq xüsusi qaydada notariat fəaliyyətini \_\_\_\_\_ rayonu ərazisində \_\_\_\_\_ ünvanda davam etdirməyimə razılığınız olduğu təqdirdə mənə “Xüsusi notariusun qeydiyyat vəsiqəsi”ni verməyinizi xahiş edirəm.

Qoşma:

1. “Xüsusi notariusun qeydiyyat vəsiqəsi”nin əsli
2. xüsusi notarius kimi fəaliyyət göstərəcəyi yer barədə sənəd

İmza: \_\_\_\_\_ (imza) \_\_\_\_\_ (soyadı və inisialları)

“ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_ il

“Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi  
ilə şəhadətnamə almaq üçün imtahanın və  
müsaibələrin keçirilməsi Qaydası”na  
11 nömrəli əlavə

Xüsusi notariusların qeydiyyat vəsiqələrinin  
qeydiyyat kitabı

| Sıra<br>№-si | Vəsiqənin<br>nömrəsi | Vəsiqə verilən şəxsin<br>soyadı, adı, atasının adı | Vəsiqə<br>verilən şəxsin<br>yaşadığı<br>ünvan | Vəsiqənin<br>verildiyi<br>tarix | Vəsiqənin<br>alınmasına<br>dair imza |
|--------------|----------------------|--|---|---------------------------------|--------------------------------------|
| 1            | 2                    | 3  | 4   | 5                               | 6                                    |
|              |                      |  |   |                                 |                                      |
|              |                      |  |   |                                 |                                      |
|              |                      |  |   |                                 |                                      |
|              |                      |  |   |                                 |                                      |
|              |                      |  |   |                                 |                                      |

## İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 20 iyun 2007-ci il tarixli 3330 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (**Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 5-6**)
2. 9 aprel 2010-cu il tarixli 3-T (Qeydiyyat № 3701) nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əmri (**Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu il, № 3-4-5**)
3. 28 dekabr 2010-cu il tarixli 23-T (Qeydiyyat № 4096) nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əmri (**Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2011-ci il, № 01**)
4. [30 may 2014-cü il tarixli 4-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı
5. [30 iyun 2015-ci il tarixli 8-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı
6. [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı

## BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

<sup>1</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"nın adına "**almaq**" sözündən sonra "**və xüsusi notariusun köməkçisi təyin olunmaq**" sözləri əlavə edilmişdir.

<sup>2</sup> [30 may 2014-cü il tarixli 4-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası" yeni redaksiyada verilmişdir.

<sup>3</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"nın 1.1-ci bəndə ikinci halda "**verilməsi**" sözündən sonra "**və xüsusi notariusun köməkçisinin təyin olunması**" sözləri əlavə edilmişdir.

<sup>4</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"nın 1.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.2. Dövlət və ya xüsusi notarius kimi işləmək istəyən Azərbaycan Respublikasının hər bir vətəndaşı ali hüquq təhsilli olmalı, müvafiq mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik olmalıdır.

<sup>5</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"nın 1.5-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.5. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirliklərinin (bundan sonra – Nazirlik) notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumlarının əməkdaşları, habelə notariat kontorlarında məsləhətçi və ondan yuxarı vəzifələrdə 2 ildən az olmayaraq işləyən şəxslər icbari təlimdən azad edilir və peşə hazırlığına dair müsahibədən keçirlər.

---

<sup>6</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 1.6-cı bəndində ikinci halda “**verilməsi**” sözlündən sonra “**və xüsusi notariusun köməkçisinin təyin olunması**” sözləri əlavə edilmişdir.

<sup>7</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 2.1-ci bəndinə “**şəhadətnamə almaq istəyən**” sözlərindən sonra “**və xüsusi notariusun köməkçisi olmaq istəyən**” sözləri əlavə edilmişdir.

<sup>8</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 2.2-ci bəndində “**icbari təlimdən azad edilmiş namizədlərin**” sözləri “**icbari təlimin nəticələrini qiymətləndirir,**” sözləri ilə əvəz edilmişdir.

<sup>9</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 2.14-cü bəndi ləğv edilmişdir.

<sup>10</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə “**Şəhadətnamə (1 nömrəli əlavə) almaq**” sözlərindən sonra “**və xüsusi notariusun köməkçisi olmaq**” sözləri əlavə edilmişdir.

<sup>11</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 3.2-ci bəndində “**Sənədlərin**” sözləri “**Şəhadətnamə almaq istəyən şəxslərin sənədlərinin**” sözləri ilə əvəz edilmişdir.

<sup>12</sup> [30 iyun 2015-ci il tarixli 8-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 3.3-cü bəndində “**Notariusların**” sözlündən sonra “**, notarius vakansiyalarının**” sözləri əlavə edilmişdir.

<sup>13</sup> [30 iyun 2015-ci il tarixli 8-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 3.4-cü bəndin birinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~3.4. Şəhadətnamənin alınması üçün şəxs Nazirliyə bu Qayda ilə müəyyən edilmiş forma üzrə (2 nömrəli əlavə) müraciət etməli və həmin ərizədə dövlət və ya xüsusi notarius kimi fəaliyyət göstərmək istəyini bildirməlidir.~~

<sup>14</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 3.8-ci bəndinə “**Şəxsin müraciətinə baxılmasının nəticəsi barədə ona**” sözlərindən sonra “**, habelə xüsusi notariusun köməkçisinə münasibətdə isə ona və onun namizədliyini irəli sürmüş xüsusi notarius**” sözləri əlavə edilmişdir.

<sup>15</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 3.9-cü bəndinə “**Notarius**” sözlündən sonra “**və ya xüsusi notariusun köməkçisi**” sözləri, “**onlara**” sözlündən sonra “**eləcə də xüsusi notariusun köməkçisinə münasibətdə isə ona və onun namizədliyini irəli sürmüş xüsusi notarius**” sözləri əlavə edilmişdir.

---

<sup>16</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın yeni məzmununda 3.10, 3.11 və 3.12 bəndlər əlavə edilmişdir.

<sup>17</sup> [30 iyun 2015-ci il tarixli 8-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 4.1-ci bəndin birinci abzasının birinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~4.1. İmtahan əsasən notarius vakansiyaları üzrə hər bir namizədlə fərdi qaydada kompüter vasitəsilə test üsulu ilə keçirilir.~~

<sup>18</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 4.14.3-cü yarımbəndin üçüncü cümləsi ləğv edilmişdir.

<sup>19</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın yeni məzmununda 4.15-ci bənd əlavə edilmişdir.

<sup>20</sup> [30 iyun 2015-ci il tarixli 8-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 5.6-cı bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~5.6. Mümkün baldan 15 və daha çox bal toplamış namizəd müsahibədən keçmiş hesab oluna bilər. Namizədlərin sayı icbari təlimə cəlb olunanlar üçün müəyyən edilmiş vakansiyaların sayından çox olduqda, daha yüksək bal toplamış namizəd icbari təlimə buraxılır. Digər namizədlər müsahibədən keçməmiş hesab edirlər.~~

<sup>21</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın yeni məzmununda 5.9, 5.10 və 5.11-ci bəndlər əlavə edilmişdir.

<sup>22</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 6.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~6.1. İcbari təlimdən azad edilmiş namizədlər şəhadətnamə almaq üçün notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçməlidirlər.~~

<sup>23</sup> [30 iyun 2015-ci il tarixli 8-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 6.7-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

~~6.7. Mümkün baldan 15 və daha çox bal toplamış namizəd müsahibədən keçmiş hesab oluna bilər. 15 və ondan yuxarı bal toplamış namizədlərin sayı notarius vakansiyalarının sayından çox olduqda, daha yüksək bal toplayan namizədlər peşə hazırlığına dair müsahibədən keçmiş hesab olunurlar.~~

<sup>24</sup> [30 iyun 2015-ci il tarixli 8-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın 6.8-ci bənd ləğv edilmişdir.



---

~~olmamışam, bəzəmdə notariat fəaliyyəti ilə məşğul olmağımın məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarı çıxarılmayıb, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmamışam.~~

İmza: \_\_\_\_\_

\_\_\_\_\_  
(səyadı və inisialları)

“ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_\_ il

<sup>30</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydalar”a 2 nömrəli əlavənin mətnində ismin müvafiq hallarında “**kontor**” sözü ismin müvafiq hallarında “**ofis**” sözü ilə əvəz edilmişdir.

<sup>31</sup> [13 fevral 2019-cu il tarixli 7-N nömrəli](#) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydalar”a yeni məzmununda 2-1 nömrəli Əlavə əlavə edilmişdir.